



## Azərbaycan Dövlət İqtisad Universiteti Tələbələr üçün imtahan sistemi Təlimatı

İmtahan sisteminə daxil olmaq üçün tələbə ilk öncə şəxsi kabinetə daxil olmalıdır.Şəxsi kabinetə daxil olmaq üçün UNEC-in rəsmi saytı olan <u>http://unec.edu.az/</u> daxil olmaq lazımdır.Burada Şəxsi kabinet xanasının üzərinə sıxmaq lazımdır **(Şəkil 1).** 





Şəxsi kabinetə daxil olmaq üçün öncədən təqdim olunmuş istifadəçi adı və şifrə daxil edilir və kabinetə daxil olunur **(Şəkil 2)**. Şəxsi kabinetdə tələbə təyin edilmiş imtahanlarının siyahısını, tarixlərini, başlama və bitmə saatlarını, giriş ballarını, imtahanların növlərini, imtahanlara daxil olmaq üçün lazım olan istifadəçi adlarını və parollarını görür

<b>@</b>	Azərbaycan Dövlət İqtisad Universiteti	⊖ eduman
	Şaxsi kabinet	
	Bütün xidmətlərindən istifadə etmek ücün xahiş edir həsabiniza daxil olun və ya qeydiyyatdan keçin Ístifadəçi adı	ik 62
	Şifrə       Şifrəni unutmusunuz?   Daxil ol	
	Şəxsi kabinetdən istifadə etmək üçün qeydiyyatdan Qeydiyyət Yenidənhazırlarma təhsili > Takrar al təhsili > Əcnəbi tələbələrin təhsili >	keçin Активация Windows Чтобы активировать Windows, перейдите к параметрам компьютера.

(Şəkil 2)







## Şəxsi kabinetdə tələbə **imtahan cədvəli** bölməsində imtahanlarla bağlı ətraflı məlumatlarla tanış ola bilər (Şəkil 3).

Azərbaycan Dövlət İqtisad Universiteti				l	şəxsi kabin	et				😌 eduman
	<b>≡</b> Imt	ahan cədvəli								Mənim profilim
Dərs cədvəli										Nəzərova Günel
İmtahan andusli	N₂	Qrupun adı	İmtahan tarixi	Başlama vaxtı	Bitmə vaxtı	Giriş balı	İstifadəçi adı	Şifrə	İmtahan növü	edelat
imtanan cəuvəi	1	Cebr	05/10/2015	12:30	13:50	0	n.günel5	100098N	Yekun imtahan	Dünya iqtisadiyyatı
İmtahan nəticələri	Məlum	at 1 - 1 dən 1								grup 92
Online müraciət										2013
Qaydalar										Profili dəyiş ~
Fərdi tədris <mark>planı</mark>										Bildirişlər
Fayllar										<ul> <li>İmtahan qeydiyyatı/ Sizin İmtahan qeydiyy bağlı bildirişiniz var.</li> </ul>
Qiymətləndirmə										Bütün bilidirişlər ~
								ł	Активация Win Нтобы активировать	dows Windows, перейдите к
pyright ULTRA @2015									нараметрам компы	orepa.

(Şəkil 3)

Tələbə imtahan zalına daxil olduqda Elektron imtahandan keçəcəyi kompüterinin ekraında bu pəncərə ilə qarşılaşır.Şəxsi kabinetdə müvafiq imtahan üçün təyin edilmiş istifadəçi adı və parolu daxil edilir **(Şəkil 4).** 

G	Azərbaycan Dövlət İqtisad Universiteti 🛛 😌 eduman	
	Ekkiron   Bisterinio   Intahan sisterinio davi olma üçün istfadoçi adı va şifrari   davi edin va 'Davi of diymasina soan.     Azərbaycan dili     Imagineis <th>Активация Windows</th>	Активация Windows
Copyright ULTRA ©2015		Чтобы активировать Windows, перейдите к параметрам компьютера.

(Şəkil 4)







İstifadəçi adı və parol daxil edildikdən sonra yeni bir pəncərə açılır.Bu pəncərədə tələbə imtahan verdiyi fənni, imtahana giriş balını, imtahana düşəcək sualların sayını və imtahan vaxtı ilə tanış olur **(Şəkil 5).** 

	🍘 Azərbaycan Dövlət İqtisəd Universiteti 🛛 😝 eduman	
	Elektron intahan	
	Fenn: Cabr va həndəsə İmtahana giriş balı: 0	
	Suallann say: 10 İmtahan vaxtı: 80 deqiqe	
	İmtahana başlamaq üçün İmtahan qaydalan ilə tanış olun və "Başla" düyməsini bəsin İmtahan qaydalan Başta	
Copyright ULTRA ©2015		Активация Windows Чтобы активировать Windows, перейдите к параметрам компьютера.



Daha sonra imtahana başlamazdan qabaq İmtahan qaydalarının üzərinə sıxaraq imtahan qaydalarını oxuyur və İmtahan qaydaları ilə tanış oldum və razıyam xanasına sıxaraq imtahana hazır olduğunu təsdiqləyir. Başla düyməsini sıxaraq imtahana daxil olunur **(Şəkil 6)**.

İmtahan qaydaları X	
Test imtahanlarında tələbəyə qadağandır! 1.İmtahana mobil telefon, konspekt, lüğət, cədvəl və digər yardımçı vəsitələr gətirmək və onlardan istifadə etmək. 2.İmtahan zamanı başqa tələbənini istifadə etdiyi kompüterin monitoruna baxımqa və ya öz kompüterinin monitoruna başqasının baxımasına şərati yaratınadı. 3. Tələbənin imtahan zalına hər hansısa bir səbəbətən tərk edib yenidən zəla gəri qayıtmadı. 1.Ömumlikdə nizam-intizam qəydələrini pozmaq (yanında otura tələbəbir ile dənişmaq, itmahan zalında sə-kiJay yaratınadı, nəzarətipinin hərisələrinə qarşı etiraz etmək və s.) 5.Başqa bir tələbənin əvəzinə imtahan vərmək və ya buna şərait	
İmtahana başlamaq üçün İmtahan qaydaları ile tanış olun və "Başla" düyməsini basın İmtahan qavdaları	
	Активация Windows Чтобы активировать Windows, перейдите к параметрам компьютера.









## Burada tələbə imtahana düşən bütün sualların siyahısını görür.Tələbə istədiyi sualın üzərinə sixaraq imtahana başlaya bilər. **(Şəkil 7)**

	Azərbaycan Dövlət İqtisad Universiteti		ELEKTRON İMTAHAN SİSTEMİ		😌 eduman
		🖉 Fe	enn : Cəbr və həndəsə O imtahan	vaxtı: 0	1:18:51
		Nº	Suallar	Cavablanıb	Qeyd olunub
		1	Bernulli düsturu üçün aşağıdakı mülahizələrdən hansı doğrudur?		
Nə	zərova Günel Rəsid	2	Verilən şərt daxilində baş verməyən hadisə adlanır		
		3	Apanlan sınaqların sayı çox, hər sınaqda A hadisəsinin başvermə ehtimalı isə kiçik olarsa, bu hadisənin ehtimalı hansı düsturla hesablanır?		
	Dünya iqtisadiyyatı	4	Diskret tasadüfi kəmiyyətin paylanma qanunu ifadə edir		
	İxtisas	5	Əgər hadisə lər tam qrup təşkil edirsə, onda onların ehtimalları cəmi ?		
	qrup 92	6	Təsədüfi kəmiyyətin paylanmasında ehtim al Bernulli düsturu ilə hesablanır.		
	Qrup	7	Təsədüfi hədisə nədir?		
		8	Kəsilməz təsədüfi kəmiyyətin yalnız bir qiymət alması hadisəsinin ehtimalı bərabərdir.		
	Sistemə giriş sayı	9	İkibiçülü təsədüfi kəmiyyət in pəylanma funksiyası Alır		
		10	Təsədüfi kəmiyyətlərola bilər		
		2	Активация Windo Чтобы активировать Wi параметрал बर Феудок	WS indows, nepei Ja. Inanlar	йдите к Cari Vəziyyət

## (Şəkil 7)

Tələbə istədiyi sualın üzərinə sıxdiqdan sora sual cavabları ilə görünür. Düzgün cavabı qeyd edərək Əvvəlki və ya Növbəti düymeəsini sıxaraq digər suallara keçilir. Bu qayda ilə bütün suallar cavablandırılır. Sonra cavablandırmaq istədiyi sual olduqda cavabı qeyd ederek və ya cavabı qeyd etmədən sağ yuxarı hissədə **Qeyd et** düyməsi sıxılır. **(Şəkil 8)** 











Sualların hamısı cavablandırıldıqdan sonra və ya hələ sualların cavablandırılması bitməmiş tələbə sualların

vəziyyətinə baxmaq üçün alt sağ tərəfdəki Bütün suallar düyməsini sıxılmalıdır. Bütün suallar düyməsi sıxıldıqda cavablandırılmış, cavablandırılmamış və qeyd olunmuş sualların siyahısı görünür.Pəncərənin Alt sol tərəfindəki İmtahan düyməsi sıxılaraq və ya siyahıdakı istənilən sualın üzərinə sıxaraq imtahana davam edilir. (Şəkil 9)

Ø	Azərbaycan Dövlət İqtisad Universiteti		ELEKTRON İMTAHAN SİSTEMİ					
		/ Fa	ann : Cəbr və həndəsə O imtahan	vaxtı: 0	axtı: 01:17:41			
		Nº	Suallar	Cavablanıb	Qeyd olunub			
		1	Bernu İli düsturu üçün aşağıdakı mülahizələrdən hansı doğrudur?					
Nəz	ərova Günel Rəsid	2	Veriən şərt daxilində baş verməyən hadisə adlanır					
		3	Apanlan sınaqların sayı çox, hər sınaqda A hadisəsinin başvermə ehtimalı isə kiç ik olarsa, bu hadisənin ehtimalı hansı düsturla hesablanır?					
D	)ünya iqtisadiyyatı	4	Diskret təsədüfi kəmiyyətin paylanma qanunu ifadə edir					
	İxtisas	5	Əgər hədisə lər tam qrup təşkil edirsə, onda onların ehtiməlləri cəmi ?					
	qrup 92	6	Təsədüfi kəmiyyətin paylanmasında ehtimal Bernulli düsturu ilə hesablanır.					
	Qrup	7	Təsədüfi hədisə nədir?					
		8	Kasilmaz təsədüfi kəmiyyətin yalnız bir qiymət alması hadisəsinin ehtimalı bərabərdir.					
	Sistemə giriş sayı	9	İkibiçülü təsədüfi kəmiyyət in paylanma funksiyası Alır					
		10	Təsədüfi kəmiyyətlərola bilər					
		2	Активация Windo Чтобы активировать Wi параметрат ब Qaydou	NS ndows, nepei nanlar 健	йдите к Cari Vəziyyət			

(Şəkil 9)

Alt sağ tərəfdəki Qeyd olunanlar (Şəkil 9) düyməsi sıxıldıqda isə qeyd olunmuş sualların siyahısı çıxır (Şəkil 10)



(Şəkil 10)







İmtahanı bitirmək istədikdə isə alt sağ tərəfdəki Cari vəziyyət düyməsi sıxılır və yeni pəncərə açılır.Burada Imtahan düyməsi sıxıldqda yenidən imtahan sisteminə qayıtmaq mümkündür. **(Şəkil 11)** 

Azərbaycan Dövlət İqtisad Universiteti	ELEKTRON İMTAHAN	SİSTEMİ	😌 eduman
E Fenn : Cəbr v	ə həndəsə		⊙ İmtəhan vaxtı: 01:16:53
	Fann:	Cəbr və həndəsə	
Azərbaycan Dövlət lqtisad   Unversiteti     Penn: Cəbr və həndəs     Dünya iqtisadiyyatı   İxtisas   qrup 92   Qrup   1     Sistemə girlş sayı     I intahan	İmtahana giriş balı:	0	
Nəzərova Günel Rəşid	Sualların sayı:	10	
	İmtahan vaxtı:	79 dəqiqə	
Dünya iqtisadiyyatı	Qevd olunan sualların sayı:	1	
İxtisas	Cavablandırılan sualların savı:	2	
qrup 92	Əsas səhfəyə keçid	🖾 İmtahan	
Qrup	lmtahanı bitirmək üçün, "Bitir" düyməsini basın	🛛 Bitir	
1			
Sistemə giriş savı			
		Акти	вация Windows
			а активировать Windows, перейдите к иетрам помпериера
2 Imtahan			Butun sualiar EX Qeyd olunaniar

(Şəkil 11)

Bitir düyməsi sıxıldıqda bildiriş pəncərəsi açılır. Burada ok düyməsi sıxıldıqda imtahan bitirilmiş olur. (Şəkil 12)

Azərbaycan Dövlət İqtisad Universiteti		ELEKTRON İMTAHAN SİSTI	EMİ	😔 eduman
	🛢 Fenn : Cəbr və həndəsə			@ İmtahan vaxtı: 01:13:31
		Fənn:	Cəbr və həndəsə	
		İmtahana giriş balı:	0	
Nəzərova Günel Rəşid		Sualların sayı:	10	
		İmtahan vaxtı:	79 dəqiqə	
Dünya iqtisadiyyatı		Oevd olunan quallann savi	1	
inticac		Подтвердите действие на 192.168.65.73:8080	10	
arup 92		İmtahanı bitirdikdə nəticələr avtomatik olaraq sistemə qeydə alınacaq.İmtahanı bitirmək istədiyinizə əminsiniz ?	🛛 İmtahan	
4rup 52			D Bitte	
Qrup		ОК Отмена		
1				
Sistemə giriş sayı				
				And a second second second second second second second second second second second second second second second
				ктивация windows тобы активировать Windows, перейдите к
	🛛 İmtahan			apaMetpaN Bütün suallar

(Şəkil 12)





Yeni pəncərə açılır və bu pəncərədə tələbə imtahanın nəticəsini görür. İmtahan nəticəsini pəncərəsi 30 saniyə aktiv olur. Əgər tələbə yenidən həmin nəticələr ilə tanış olmaq istəyirsə bir daha imtahan giriş adını və şifrəsini daxil edir və nəticə ilə tanış ola bilər. **(Şəkil 13)** 

🧔 Azərbaycan	Dövlət İqtisad Universiteti 😝 eduman	
	Elektron imlahan sistemi	
Hõrmetli Siz imtaha İmtahaı	Nəzərova Günel Rəşid n prosesini keçdini, təşəkkür edirik! n nəticələriniz aşağıdakı kimidir:	
Fenn:	Cabr va handasa	
İmtahana giriş balı:	0	
İmtahanda yiğılan b	al: 3	
Düzgün cavabların	sayı: <u>3</u>	
Səhv cavabların say	n: 7	
Netice:	F (Qeyri-kafi)	
	00:00:14	
	Əsas səhifəyə keçid >>	Активация Windows Чтобы активировать Windows, перейдите к параметрам компьютера.

(Şəkil 13)

İmtahan bitdikdən sonra tələbə şəxsi kabineti vasitəsi ilə imtahan nəticələri ilə tanış ola bilər. Bunun üçün şəxsi kabinetə daxil olduqdan sonra **İmtahan nəticələri** bölməsinə giriş edilməlidir. **(Şəkil 14)** 

Azərbaycan Dövlət İqtisad Universiteti				şəxsi ka	abinet				😌 eduman 🖓
<b></b> 38 <b></b>	<b>≡</b> Imta	han nəticələri							Mənim profilim
Ders cedveli									Nəzərova Günel
	Nº	Fənn	Tarix	Başlama vaxtı	Bitmə vaxtı	Bal	İmtahan balı	Nəticə	telebe
🖵 İmtahan cədvəli	1	Cəbr və həndəsə	05/10/2015	01:00:56	01:07:02	0	3	F (Qeyri-kafi)	Dünya iqtisadiyyatı
🎟 İmtahan nəticələri	Məluma	it 1 - 1 dən 1							qrup 92
Online müraciət									2013 Migebul ii
네 Qaydalar									Profili dəyiş 👻
🎟 Fərdi tədris planı									Bildirişlər
E Fayllar									Imtahan qeydiyyatı/ Sizin İmtahan qeydiyyatı ilə bağlı bildirişiniz var.
III Qiymətləndirmə									Bütün bilidirişlər ~
								Активация Win Чтобы активироват параметрам компы	dows 5 Windows, перейдите к отера.

(Şəkil 14)